



**Dilqəm  
ƏHMƏD**

*1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Cümhuriyyətinin İstiqlal Bayannaməsinin 4-cü bəndində yazılıb: "Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sınıf, səlik və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşları həlqəsi-siyasiyyə və vətəniyyə təmin etlər".*

*Bu bəndə görə yeni yaradılan dövlət dinindən, milliyyətindən, cinsindən (yeni kişi və qadın fərqi qoymadan), toplum içərisindəki mövcud ixtimai vəziyyətdən asılı olmayaraq hər kəsin mülki və siyasi haqlarının qorunacağını və edir.*

*Bununla da Azərbaycan Cümhuriyyətinin Konstitusiyası hökmündə olan İstiqlal Bayannaməsi ilə yeni dövlətin qadına olan müraciətə ilk gündən müəyyən edilmiş oldu.*

Cümhuriyyətin ən önemli addımı qadınlara seçim hüququnun verilmesi oldu.

1919-cu il iyulun 21-də Azərbaycan Məclisi-Məbusanı "Azərbaycan Cümhuriyyətinin Müəssisələr Məclisində seçkilər haqqında" Əsasnaməni təsdiq etdi. Bu, Cümhuriyyətin ali seçkili orqanının səlahiyyətlərini tənzimləyən sənəd idi. Əsasname 10 fəsil və 116 maddədən ibarət idi.

Əsasnamənin əsas müddəalarında göstərilirdi ki, Müəssisələr Məclisi cinsindən asılı olmayaraq ümumi, bərabər və gizli səsverme yolu ile seçilmiş üzvlərdən təşkil olunur. Müəssisələr Məclisində 120 nəfər nümayəndənin seçilməsi nəzərdə tutulurdu. Seçkilərdə hər nümayəndə üçün bir seçki dairesi və səsləri hesablamaq üçün seçki məntəqəsi yaradılmalı idi. Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyetindən asılı olmayaraq, 20 yaşına çatmış və səsverme hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsverme hüququ vardı. Bu Əsasnamə o dövrə təkə Azərbaycanda deyil, bütün müsəlman Şərqiində ən demokratik seçki hüququ müəyyən edən tarixi sənəddi. Göründüyü kimi, burada qadınlara da səsverme hüququ nəzərdə tutulmuşdu.

Qadınlara seçki hüququ verilən üçün bir seçki dairesi və səsləri hesablamak üçün seçki məntəqəsi yaradılmalı idi. Əsasnaməyə görə, cinsindən, irqindən, milliyyətindən, dini mənsubiyetindən asılı olmayaraq, 20 yaşına çatmış və səsverme hüququ olan bütün Azərbaycan vətəndaşlarının səsverme hüququ vardı. Bu Əsasnamə o dövrə təkə Azərbaycanda deyil, bütün müsəlman Şərqiində ən demokratik seçki hüququ müəyyən edən tarixi sənəddi. Göründüyü kimi, burada qadınlara da səsverme hüququ nəzərdə tutulmuşdu.

yətinin tənzimlənməsi qaydalarını müəyyənləşdirən Nizamnamə Məclisi-Məbusanada üç ay çəkən müzakirələrdən sonra qəbul edildi. Nizamnamədə universitetin quruluşu, elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin hüquq və vəzifələri təsbit edilmişdi. 9-cu maddədə qeyd olunurdu ki, universitetin istə tədris, istərsə də idarə və təsərrüfat işlərində qadınlardan da kişilərlə bərabər eyni vəzifələrdə çalışa bilər.

Cümhuriyyət dövründə qadınlara təhsil almasına xüsusi önem verildi. 1919-1920-ci dərs ilinin başlangıcında Azərbaycanda 10 qadın



## Azərbaycan Parlamenti - 102

"Kişinin bir nəfərdən artıq arvad almağa ixtiyarı olmasın"



gimnaziyası fəaliyyət göstərirdi. 1920-ci ilin başlangıcında Bakıda "Maariflənmiş əməkçi müsəlman qadınları ittifaqı" da yaradıldı. İttifaq mədəni-maərif işi aparmaq və sadəcə qadınlara arasında bilik yaymaq məqsədi güdürdü.

### Qacar diplomatının hesabatından

*1919-1920-ci illərdə Bakıda xüsusi diplomatiq tapşırıq əsasında Seyid Ziyaəddin Təbətabaının rəhbərliyi ilə fəaliyyət göstərmış Qacar nümayəndə heyətinin hesabatında da qadınlara verilən seçki hüququ ilə bağlı maraqlı hissə var. S.Z. Təbətabai yazır:*

"Seçkilər ümumidir, qadınlara seçki-seçilmək hüququ vardır. Bələdiyyə seçkilərində də, müsəlman qadınlara iştirak edəcəklər. Bir gün müzakirə əsnasında Məclisi-Məbusanın söđi Həsən bay Ağayevdən soruşdum ki, qadınlara seçki hüququ vermək və onların seçkilərdə iş-

tirakını bu gün Azərbaycanın tələbərinə cavab verdiyinimi düşünürsünüz? Cavab olaraq bildirdi ki, Rusiya işqiləbindən sonra orada yaşayış bütün millətlərə bu hüquq verilib və biz də geri döñə bilmərik. İkinçi erməni və digər qeyri müsəlman qadınlara bu hüquq verilmişkən onlardan bu hüququn alınması bizim üçün çətindir. Əger müsəlman qadınları bu hüquqdan məh-

rum etsək seçkilərdə çoxluq müsəlmanların əlində olmayıcaqdır. Bununla belə düşünürdü ki, əgər müsəlmanlar parlamentdə üstünlük təşkil edərsə, ola bilsin bu məsələdə yenilik olsun və qadınlardan seçiləmək hüququndan məhrum olsunlar".

Amma H.b.Ağayevin də bildirdiyi kimi, qadınlara seçki hüququ məsələsi artıq dövrün tələbi idi. Təessüf ki, Cümhuriyyətin işğalı seçkilərin keçirilməsine imkan vermədiyi üçün parlamentdə qadınlara təmsilçiliyinin necə olacağını bilmək mümkün olmadı. Maraqlıdır ki, ilk gürű parlamentində azərbay-

"Millətimizin yarısını təşkil edən qadınlardan qul sıfətindədirler. Biz onlara insan surətində baxmalıyız. Millətin yarısı işleyib, yarısı işləməsə o millet çolaqdır. Üzərinə heç bir xeyir yetirə bilməz. Bu gün qadınlarıımız gelecək övladımıza təbiye verməkdədirler. Əgər onlar azad olmasalar dövlət və vətənimizi müdafiə edən azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir insanlar yaradırlar... Qadınlardan məsələsində bir şeyi unutmuş idim. Gərək bir qanun verilsin ki, o qanun üzrə hər kişinin bir nəfərdən artıq [arvad] almağa ixtiyarı olmasın".

Yene hemin iclasda digər sosialist Əhmədcövdət Pepinov çıxışında bunları deyib: "Müdafıə edəcəyimiz məsələlərdən biri də qadınlardanımızın haqq və selahiyəti kişilər ilə bərabər olmalıdır".

*Həmin iclasda M.Rəsulzadənin açıqladığı Mütəşəkkir fırqəsinin programında isə yazılıb: "Qadınların sahət və vücutlarına zərərli olan işlərdə çalışdırmaq məmənudur (qadağandır). Hamile olan qadın xidmətkarlar doğulduğularından dörd həftə əvvəl və altı həftədə sonra xidmətdən azad edilib və bu azadlıqları müddətində dəxi muzd və məvaciblərini tamamilə alacaqlarıdır Qadın əmək və fəhləsi olan hər bir fabrika, zavod və sair karxananalar yanında südəmər uşaqlara məxsus tərbiyəxanalar yapılacaq. Uşaq əmizdilər ana qulluqçular hər üç saat arasında yarım saatdan az olmamaq şərtiylə xidmətdən azad ediləcəklərdir".*

*Göründüyü kimi parlamentin hələ ilk iclaslarından qadın məsələsi deputatların gündəmində olub...*




canlı qadın Perihan Sofiyeva (1884-1951) təmsil olunub.

### Parlamentdə qadın məsələləri

Parlamentdə müzakirələrdə qadın məsələləri deputatların gündəmində olub. Sosialistlərdən Əkbər ağa Şeyxüsləmov 10 dekabr 1918-ci il tarixli ikinci iclasdakı çıxışında bildirir:

## Ermənilər Pənahəli xanın sarayını dağıdıblar



Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vezifələrini icra edən Anar Kərimov Ağdam rayonu ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir

ki, o, bu barədə "Twitter" hesabında yazıb.

"Ağdamda Birinci Qarabağ hökmdarı Pənahəli xanın XVIII əsrə aid olan sarayı Ermənistən işğalı zamanı məhv edilib. Bu, ermənilə-



rin başqalarının tarixinə və mədəniyyətinə "mədəni" münasibatıdır", - deyə o qeyd edib.

